



?Qarabada yer v zaman kimin xeyrindir

gr Ermnistan Azrbaycanla dmcnsin deyil, dostcasna mnasibtlr qura bilsydi, z orafi .imtiyazlarndan faydalana bilrdi v qrb bazarlarna neft ixrac edn tranzit lksin evril bilrdi

AranNews- 22 il bundan nc Qarabada atks mqavilsı imzalananda Ermnistan mharibni qalibi idi; Azrbaycann torpaqların 20 faizini l keirmidi v "Byk Ermnistan"n gerklmsin doru bir addm atmas il iftixar edirdi. Azrbaycan da yer yxlm mlub trf idi v zamann baa aas. Amma macarann digr z ox frqli idi. Ermnistan znn ikinci qonusu il d dmn mnasibtlr yaad v ox kemdi ki, Grcstanla da mnasiblri qrld v qonular arasında tkc ranla qeyri-sabit durumda mnasiblri qald. Bu mnasibtlr ox czi, zif kild formalad. Hqiqtd ran islami bir lkdir v Ermnistanla ox mdni frqliliyi vardr. stlik, ran mharibd Ermnistan Qaraba mntqsini v slam torpaqlarn ial etmi bir lk kimi tanyb. Ona gr d bu msl Ermnistan-ran mnasiblrin ox ar klg sald v iki lk mnasiblirini z tsiri altna ald, qeyd olunan sviyydn yuxar qalxmaa icaz vermdi. Rusiya da Ermnistanla srhdd deyil. Ermnistan mntqd tk qald v bu da onun yerd .lacsz, xlmaç vziyyt dmsi demkdir

Beynlxalq aranada da Azrbaycann xeyrin v Ermnistann zrrin 4 qtnam imzalanb. Bel ki, htta z d qondarma Qaraba respublikasın rsmi olaraq tanya bilmdi. Onun qrbl mnasiblirini tsir altna salan Rusiyadan brk aslln da bunun stn glmk lazmdr. Bu da diplomatik arsizlik demkdir. Srhd arsizlik v siyasi arsizliyindn onun iqtisadi arsizliyini d ntic almaq olar. Ermnistan iqtisadi imkanlar ldn qard. Enerji tranziti mbadilsind, yni Qafqaz, ran v Avropa neft v qaz tranzitind rol oynaya bilrdi, bu tranzit marrutu Ermnistandan ke bilrdi, amma olmad v bu imkan itirdi. Ermnistan n tkc mdn ehtiyatlar, dini dnclr, Rusiya, Amerika v digr lkrlrin kmklri qalr. Bu durum Ermnistan n iqtisadi k demkdir v buna gr hr il bir ne df xalq .aksiyalar v etirazlar il qarlar

2011-ci ild Forbes jurnal Ermnistan Madaqaskardan sonra dnyann n pis iqtisadiyyat olan .lk kimi tantd. Ibtt, Ermnistan dvltinin mxalifti il qarlad 2014-c ild d Ermnistann Hayuts Haxar qzeti beynlxalq mssislrn birinin Ermnistann acnacaql iqtisadiyyat bard statistikasnn yayaraq yazd: "Ermnistann iqtisadiyyat il yana bu lknin maliyy sistemi kmkddir v bu problemin aradan qaldrlmas mmknsz vziyyd ."evrilib

Bu vziyyt sbb olmudur ki, ermnirl yax yaamaq n lknin trk etsinlr v bu zdn Ermnistann cmiyyti gnbgn azalmaqdadr. Son illrd ermnirlrin Huvis jurnal z thlilind Ermnistan halisinin thlkli surtd azalmasn qeyd etmidi. Jurnal halinin say bard rqmlri narahatedici adlandraraq yazr: "2011-ci ilin statistikasna gr Ermnistann cmiyyti 3,2 milyon nfr olmudur v onun 400 min nfr lkdnd xaricd yaayr. Bu statistika dnyann mxtlif yerlrin splnmi ermnirlr n ox narahatedicidir. Ermnirlrin indiki Ermnistan lksind sayn 3 milyona atdrmaq n uzun .zaman srf edilmidi

1979-cu ild SSR-nin halini siyahya almasnn nticlrin sasn, Ermnistan Sosialist Respublikasnn halisi 3 milyondan ox idi v onlardan 90 faizin yaxn ermnirlrdn ibart idi. 1979-cu ild SSR-nin tin raitd (zlzl, mharib, Ermnistan v Azrbaycanda qarlql miqrasiya) keiriln son siyahya almasna sasn is Ermnistanda 3304776 nfr hali yaayrd v onlardan 93,3 faizi ermni milltindn ibart idi. Amma indi mstqil Ermnistan lksind siyahya alnm cmiyytin say 3 milyon nfrdn azdr. Bel nzr glirdi ki, Ermnistann mstqilliysi lk halisinin saynn artmas, yz minlrl, htta milyonlarla erminin z vtnin qaytmas n lverili rait yaradacaq. Lakin Ermnistann yeni hkumtinin yaratd lverisiz durum, dmir yolunun tamamil blokadada olmas, mharib, enerji bhran ermnirlrin miqrasyas n mh m amil evrildi. Enerji bhrannn sona atmas v atks yarandqdan sonra da halinin vziyyti yaxlamad. ndi Ermnistan halisinin say

."1970-ci illrd olduu qdrdir Bundan frqli olaraq Azrbaycan nzs arpan hdd iqtisadi inkiaf tcrb edir. Bu lkd iqtisadi .inkiaf 2013-c ild 8,3 faiz idi Ibtt, bu yalnz neftin hesabna idi. Neft, Azrbaycann iqtisadiyyatnn n byk hisssini tkil edir. Neftin n yksk qiymt qalxd illrd v Bak-Tiflis-Ceyhan neft kmrinin baa atmas il bu lkd DM (mumi Daxili Mhsul) 2007-ci ilin birinci aynda 41,7 faiz atd v bu baxmdan dnyada birinci yeri tutdu. Bu rqm, neftin qiymtinin aa dmsi il endi v infliyasyan artrd. Lakin he vaxt .bhranl hdd atmad gr Ermnistan Azrbaycanla dmncsin deyil, dostcasna mnasibtlr qura bilsydi, z orafi imtiyazlarndan faydalana bilrdi v qrb bazarlarna neft ixrac edn tranzit lksin evril bilrdi. Nticd qrbl strateji maraqlar olard, Rusiyadan asl olmazd v xarici siyastlindr tarazlq yarada bilrdi. Hminin, Trkiy v Grcstanla ticart etmkl byk bazarlara sahiblik ed bilrdi. Bu hqiqlr gr Ermnistann sabiq prezidenti Ter-Petrosyan Dalq Qaraba mslsi bard bir sra tlbl icra etmyi lazm bilirdi. nki grginlik davam etmsi ermni camisi v hakimiyytini zifldirdi. O, ermni xalqna dedi ki, Dalq Qaraba, ya da inkiaf! Bularidan birini semliyik. Ter-Petrosyan bu .mvqein gr d siyasti trk etmli oldu ndi bu iki lk yenidn z-z dayanmdr. Bir trfd znn mqayis edilmz iqtisadi gc, dnyann mxtlif lklri, o cmldn qonu lklri il geni iqtisadi mnasibti il Azrbaycan Respublikas dayanmdr. Digr .trfd is mnasibtlrind lacszlqla qarlam Ermnistan Azrbaycann hrbi bdcsi d Ermnistann hrbi bdcsindn qat-qat oxdur. Mahidlr gstrir ki, bu iki .lknin hrbi texnika gc bir-biri il mqayis edilmz hdddir Amma bununla bel mharibnin ntcsinin nec olaca mlum deyildir. Mmkndr, 22 il bundan ncki kimi ermni trfi Qaraba mzakirlini smrsiz tkarlamas il zaman qazanaraq, yerd qalib olduu kimi zamann da fatehi olsun. Lakin qlb bu kmiyytlrd deyil. Yaay keyfiyyti d durumu dyi bilr. Ermnistan dvlti gr z camisinin daxilin diqqt ets, zamann Azrbaycann xeyrin irlildiyini grck. Zaman, yer durumunu da dyidir bilr. Ola bilr ki, el indi zamann yeri .dyidirmsi vaxt yetimdir